

UOT 94 (479.24)

# Naxçıvan diyarında tikinti sənətinin inkişafı tarixindən

Vüdadi Muradov  
tarix üzrə fəlsəfə doktoru, professor  
e-mail: azerilme@gmail.com

Açar sözlər: Naxçıvan, Ordubad, inşaat, materiallar, kərpic, kəc, memar, daşyollar

Naxçıvan diyarında qədim tarixə malik olan tikinti sənəti XII-XIII əsrin əvvəllərində öz inkişafının ən yüksək mərhələsinə çatmışdı. Lakin sonrakı dövrlərdə baş vermiş müharibələr tikinti sənətinin bütün XVIII əsrə və XIX ərin əvvəllərində tənəzzülə uğramasına gətirib çıxardı. Bu sənətin inkişafı üçün əlverişli şərait yalnız rus işğalından sonra yaradı. Vaxtaşırı baş verən tənəzzül və yüksəlişə baxmayaq Naxçıvan diyarında tikinti sənətində əslər boyu yaranmış zəngin əmənələr bu sahədə müəyyən uğurların yaranmasına səbəb olmuşdu. Diyarda XVIII-XX əsrin əvvəllərində fəaliyyət göstərmiş bir çox tikinti ustalarının – memarlar, mühəndislərin, bənnələrin, xəttatların adları bu günümüzə qədər gəlib çatmışdır. Bu sənətkarlar diyarın əzündə istehsal edilən tikinti materialları ilə maraqlı memarlıq abidələri yaratmışlar.

Naxçıvan diarı Azərbaycan tikinti-memarlıq sənəti sahəsində qədim və zəngin əmənələri olan bölgələrdən biridir. Bu bölgənin sakinləri hələ ibtidai icma quruluşu dövründə tikinti sənətinin inkişafında müəyyən uğurlar əldə etmişdilər. Arxeoloji tədqiqatlar zamanı bölgənin müxtəlif yaşayış məskənlərindən xeyli sayıda yaşayış binalarının, təsərrüfat tikililərinin və müdafiə qurğularının qalıqları aşkar edilmişdir (2, s.34-118).

XVII əsrdə inşa edilmiş Naxçıvan Xan Sarayı.



Erkən orta əsrlər dövründə Naxçıvan tədricən Azərbaycanın böyük şəhərlərindən birinə çevrilərə də, tikinti işlərinin həcmi XII əsrin ikinci yarısında XIII əsrin əvvəllərində o vaxta qədər görünməmiş bir səviyyəyə qalxmışdır. Bu məsələdə Naxçıvan şəhərinin Azərbaycan Atabəyləri dövlətinin paytaxtına çevriləmisi həlliçidi rol oynamışdır. Məhz bu dövrdə yalnız Azərbaycanın deyil, bütün Yaxın və Orta Şərqi böyük şəhərlərindən biri olan Naxçıvan özünün möhtəşəm tikililəri ilə səhərət qazanmışdır. Şəhərdə tikinti işlərinin həcmünün artması burada tikinti sənəti ilə bağlı olan coxsayılı sənətkarlar - bənnaların, daşyanaların, memarların, mühəndislerin, nəccarların, həkkakların, nəqqaşların fəaliyyəti üçün əlverişli şərait yaradırdı (15, s.142-143). Memar Əcəmi Əbübəkr oğlunun bu dövrdə yaratdığı sənət nümunələri Azərbaycan memarlığının inciləri kimi səhərətinin və əhəmiyyətini indiyə qədər saxlamaqdadır. XII əsrin sonu-XIII əsrin əvvəllərində tərtib edilmiş mənbələrdən birində Naxçıvan şəhərində aparılmış tikinti işlərinin həcmi və istiqməti haqqında çox qiymətli məlumat verilir. Mənbə müəllifi yazır: "Naxçıvan Azərbaycanda şəhərdir, böyükdür və əhalisi çoxdur, hündür yerdə yerləşir, çox möhkəmləndirilmişdir. Çoxlu saraylar, şəhərkənarı qəsrlər - köşklər və təmtəraqlı evvanlar tikilib; şəhərin yanında daşdan qala tikiblər, qalada mədrəsa, məscid inşa ediblər... bütün tikililər gədən və bişmiş kərpicdəndirlər. Köşklerin çoxu qalalar kimi üç və dördmərtəbəlidir" (3, s.16; 4, s.15; 19). Verilən bu məlumatdan aydın olur ki, göstərilən dövrdə Naxçıvan diyrəndə tikinti sənətinin bütün sahələrində güclü yüksəlşəm müşahidə edilirdi.

Lakin Naxçıvan diyrəndə tikinti işlərində müşahidə edilən bu yüksəlşəm sonrakı əsrlərdə saxlamaq mümkün olmamışdır. XIII əsrda baş vermiş monqol istilətləri, XVI-XVII əsrlərdə baş vermiş Səfəvi-Osmanlı mühəharibələri digər sənət sahələri kimi, tikinti sənətinin də inkişafına ağır zərba vurmmuşdu. Lakin mühəharibələr, müəyyən mənənədən həm də tikinti sənətinin inkişafı üçün təkan roluunu oynayırdı. Hərbi əməliyyatların gedisiində dağıdılmış tikililərin bərpası və yenilərinin tikilməsinə tələbat tikinti sənəti ilə məşğul olan sənətkarlar da tələbatı xeyli artırırdı. 1639-cu ildə uzun süren Səfəvi-Osmanlı mühəharibələrinin yekunu kimi imzalanmış Qəsri-Sirin müqaviləsindən sonra dinc dövrün başlanması, Azərbaycanın digər şəhərlərində olduğu kimi, Naxçıvan şəhərində də nəinki dağıdılmış evlərin, bazarların, dükən və karvansaraların bərpə edilməsinə, həm də yenilərinin tikilməsinə təkan verdi. Türk səyyahı Övliya Çələbinin Naxçıvanda böyük heyranlıqla təsvir etdiyi məscidlərin, karvansaraların, hamamların, ticarət və sənətkarlıq obyektlərinin (8, s.13) əksəriyyəti məhz Səfəvi-Osmanlı mühəharibələrinin başa çatmasından sonra yaranmış dinc dövrdə tikilmişdi.

**ИЛЛЮСТРИРОВАННЫЙ ПЛАН  
КРЕПОСТИ АББАС-АВЛАДА,  
СЪ ПОКАЗАНИЕМ ПРОИЗВЕДЕНИЯ АТАКИ,  
РЕД. АРХИТЕКТОРА ГЕННАДИЯ ДАЧИКОВА.  
ПАСКЕВИЧА.**



XIX əsrin əvvəllərində inşa edilmiş Abbasabad qalasının planı. Babək rayonu, Naxçıvan MR.

Bununla belə, Qəsri-Sirin müqaviləsinin bağlanmasından sonra tikinti işlərinin aparılması üçün əlverişli olan dinc dövr uzun sürmüdü. XVII əsrin sonu - XVIII əsrin əvvəllərində bütün Yaxın və Orta Şərqi ölkələrinin bürülmüş darin iqtisadi tonəzzül, böyük dağıntılarla müşayiət olunmuş Osmalı işgallərinin ağır nəticələri tikinti sahəsinin də



Ənənəvi inşaat materialları.



yenidən tənəzzülə uğramasına gətirib çıxardı. Bu dövr bir tərəfdən tikinti işlərinin həcminin kəskin şəkildə azalması, digər tərəfdən isə Naxçıvan memarlıq məktəbi üçün əşrlər boyu xarakterik olan monumentallığının itirilməsi ilə xarakterizə olunur. Bu vəziyyət XVIII əsrin ikinci yarısı – XIX əsrin əvvəllərini ahata etmiş xanlıqlar dövrü üçün də xarakterik idi. XVIII əsrin sonlarında Azərbaycanda olmuş səyyah M.Bibersteynin şimal-sərq xanlıqlarına münasibətdə söylədiyi "həm icimlə, həm də xüsusi tikililərin pis vəziyyətdə olması" (14, s.50) fikrini bütünlükdə Naxçıvan xanlığına da aid etmek olar. Bu dövr arzında hökm süren iqtisadi tənəzzül nəinki yeni binaların tikilməsinə, hətta əvvəller tikilmiş və hərbi əməliyyatlar nticəsində dağdırılmış tikililərin bərpasına imkan vermurdu. Həq də təsədüfi deyildir ki, Rusiya-İran müharibələrinin başa çatmasından az sonra tərtib edilmiş arxiv sənədlərindən birində göstərilirdi ki, "Naxçıvan bir qədər əvvəl hückumla

İstisna kimi yalnız Qacar şahzadəsi Abbas Mirzə tərəfindən tikdirilmiş Abbasabad qalasını ve Naxçıvan şəhərində xan sarayının ətrafına çəkilmiş qala divarlarını göstərmək olar. Bu dövrə inşa edilmiş dini-memorial tikililərin də sayı hədsiz olmaqla yanaşı, həm də özlərinin kiçik ölçülü olmaları ilə seçilirdilər. Mənbələrdə göstərilən dövrə ticarət və sənətkarlıqla bağlı olan heç bir yeni obyektin tikilməsi faktuna rast gəlmək mümkün deyil.

Rusiya-İran müharibələrinin başa çatmasından XX əsrin əvvəllərinə qədər davam etmiş ikinci mərhələdə bölgədə bərqrar olmuş siyasi sabitlik Naxçıvan diyarında tikinti sənətinin inkişafı üçün daha əlverişli şərait yaratılmışdı. Bu özünü həm tikinti işlərinin həcmi, həm də bu sənətlə məşğul olan sənətkarların sayının artmasında göstəridi. Yazılı mənbələrin və epiqrafik abidələrin verdikləri məlumatlardan aydın olur ki, XIX-XX əsrin əvvəllərində Naxçıvan diyarında xeyli say-



Ənənəvi inşaat materialları.

alınmış şəhəri xatırladır və aralarında alçaq daxmalar yerləşən xarabaliqləndən, daş, torpaq və gil yığımından ibarətdir" (1, v.6). Təkcə o faktı göstərmək kifayətdir ki, XVII əsrin sonlarında Naxçıvan şəhərində 2 min yaşıyış binası olduğunu halda (16, s.17-18), XIX əsrin əvvəllərində onların sayı iki dəfədən də çox azalaraq 873-ə enmişdi (1, v.8-9). Oxsar vəziyyət, müyyən fərqlə, Naxçıvan diyarının ikinci şəhəri olan Ordubad üçün də səciyyəvi idi. Belə ki, şəhərdə əvvəller tikilmiş 6 karvansaradan xanlıqlar dövrünün sonunda yahni ikisi salamat qalmışdı (16, s.191).

Ümumiyyətə, XVIII-XX əsrin əvvəllərində Naxçıvan diyarında tikinti sənətinin inkişafında bir-birindən xeyli fərqlənən iki mərhələ aydın şəkildə görünür. XVIII əsrin əvvəllərindən XIX əsrin 30-cu illərinə qədərki dövrü ahata edən birinci mərhələni, yuxarıda göstərilirdi ki, tikinti sənətinin dərin tənəzzül dövrü kimi səciyyələndirmək lazımdır. Hətta, xanlıqlar dövründə Azərbaycanın əksər bölgələrində geniş miqyasda aparılmış hərbimüdafası xarakterli tikinti işlərinə (5, s.133-145) Naxçıvan xanlığının ərazisində çox az təsədüf olunur.



da memar, mühəndis, nəccar, həkkak, xəttat kimi sənətkarlar fealiyyət göstərmişlər. İstar orta əsrlərdə, isterse də yeni dövrə Naxçıvan diyarında tikinti sənətinin müxtəlif sahələri üzrə fealiyyət göstərmiş sənətkarlar haqqında epiqrafik abidələrdə dəha çox məlumat rast gəlmək mümkündür. Belə sənətkarlarla misal olaraq memarlardan Əcəmi Əbu Bəki oğlu Naxçıvanını, Şeyx Cühənnə oğlunu, Xacə Cəmaləddini, Əhməd ibn Əyyub əl Hafız Naxçıvanını, Məhəmməd bəy bin Hacınu, Hacı Məhəmməd Nəqini, Əməmqulu Nəzərovi oğlunu, Məhəmməd Təqini, xəttatlardan Məhəmməd İsmayıyl Əbd an-Nasiri, Məhəmməd Saleh əl Hüseyni əl-Qəzvinini, Mirzə Süleyman Mərendini, Məhəmməd Nəqi əl-Hüseyni Təbrizini, Əl-Hac Məhəmməd Təqini, həkkaklardan Əbülfəsəmi, Məhəmməd Əli əl-Hüseyni əl Qərəvini, Məhəmməd Saleh əl Hüseyni Təbrizini, bənnalardan Seyx Cühənnə oğlu Naxçıvanını, naqqaşlardan Kərbəlayı Zeynalabdin Abdullazadəni və başqalarını göstərmək olar (9, s.14; 10, s.28; 11, s.269-270; 12, s.10-16; 20, s.64; 23, s.192). Kitabələrdə adları çəkilmiş sənətkarlarla məxsus nisbələr göstərir ki, Naxçıvan diyarında aparl-

miş tikinti işlerinde yerli sənətkarlarla yanaşı, Azərbaycanın digər bölgələrindən, xüsusilə Qəzvin, Mərənd və Təbriz şəhərlərindən dəvət edilmiş sənətkarlar da yaxından iştirak etmişlər. Maraqlıdır ki, bu sənətkarların adları tədqiq etdiyimiz XVIII-XX əsrin əvvəllərində tikilmiş və yaxud bərpa edilmiş abidələrdə də rast gəlirik. XIX əsrə yaşamış xəttat Mirzə Süleyman Mərəndi Ordubadın Vənənd kəndindəki Cümə məscidinin 1890-ci ildə aparılmış tamir işlərinin iştirakçılarından biri olmuş və bu haqqda həmin məscidin üzərində gecə yazılmış kitabə vasitəsilə məlumat vermişdir (20, s.105-106; 12, s.14). Əslən Təbrizdən olan xəttat Məhəmməd Nəqqi Əl-Hüseyni 1894-cü ildə Naxçıvan şəhərində memar Məhəmməd Təqçi tərəfindən tikdirilmiş Cəfəriyyə məscidindəki kitabənin müəllifi olmuşdur (11, s.269-270; 20, s.111-112).

XVIII-XX əsrin əvvəllərində inşa edilmiş tikililər üzərində epigrafiq abidələr Naxçıvan diyarında öz peşələrinin əsl ustaları olan xeyli sayıda memarın fəaliyyət göstərdiyinən sübut edir. XVII əsrin sonu-XVIII əsrin əvvəllərində yaşadığı ehtimal edilən memar İmamqulu Nəzərəli oğlunun adı Əlinçəçayın sahillərində yerləşən Şeyx Xorasan xanəgahundan aşkar edilmiş kitabədə çəkilir. Naxçıvan şəhərində 1894-cü ildə tikilmiş Cəfəriyyə məscidinin memarının Məhəmməd Təqçi olması da burada yerləşdirilmiş kitabə vasitəsilə sübuta yetirilmişdi (12, s.14-15).

Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvan diyarında da tikinti sənəti ilə məşğul olan sənətkarlar arasında bənnalar üstünlük təşkil edirdi. Əslində bənnaların sayında baş verən artım və ya-

xud azalma tikinti işlərinin hansı vəziyyətdə olmasına haqqında aydın təsəvvür yaradır. Türkਮقانچا müqaviləsinin bağlanmasından 3 il sonra, daha doğrusu, 1831-ci ildə Naxçıvanda cəmi 7 nəfər, Ordubadda isə 1832-ci ildə 8 nəfər bənnə çalışırı. Bundan 34 il sonra Naxçıvana bənnaların sayı artaraq 35 nəfərə, Ordubadda isə 17 nəfərə çatmışdır (22, s.200). Bu rəqəmlər Rusiya-İran müharibələrinin başa çatmasından sonra Naxçıvan diyarında tikinti işlərinin həcmindən xeyli artması fikrini bir daha təsdiq edir.

Naxçıvan diyarında tikinti işlərinin inkişafına və xarakterində təsir göstərən əsas amillərindən biri tikinti materiallarının istehsalı idi. Azərbaycanın digər bölgələri ilə müqayisədə, diyarda daş və meşə ehtiyatlarının zəifliyi əsas tikinti materialı kimi kərpicin rolunu xeyli artırırı. Yerli torpağın tərkibinə gillə zəngin olması kərpic istehsal üçün əlverişli şərait yaradırı. Bununla belə, bölgədə bərcərər olan siyasi şərait kərpic istehsalının həcmində də ciddi təsir göstərir. Müharibə və çəkişmələrin güclü olduğu dövrlərdə tikinti işlərinin həcmindən azalması kərpicənən tələbatı xeyli azaldırı. Heç də təsadüfi deyildir ki, XIX əsrin əvvəllərində baş vermiş Rusiya-İran müharibələrinin son illərində Naxçıvanda cəmi 3 kərpicksəmə müəssisəsi fəaliyyət göstərirdi (22, s.200). Müharibədən sonra başlanılmış dinc dövr kərpic istehsalının inkişafına müsbət təsir göstərdi. XIX əsrin ortalarından başlayaraq Naxçıvan diyarının hər iki şəhərində - Naxçıvanda və Ordubad - kərpic istehsal edən müəssisələrin sayı bir neçə dəfə artaraq, müvafiq olaraq 13 və 15-ə çatmışdır (22, s.189).

Kərpicksəmə müəssisələri, bir qayda olaraq, şəhərlərin kənarlarında, xammal ehtiyatlarının yaxınlığında yerləşirdi. Bu işlə müəyyən vərdişləri və təcrübəsi olan sənətkarlar məşğul olurdu. Kərpicksəmə - olduqca ağır zəhamət tələb edən iş olub bir neçə mərhələdən keçirdi. Əvvəlcə yaxınlıqda yerləşən gillli torpaq istehsal yerinə daşınır, sonra isə işlə qarışdırılaq palçıq halına salınırdı. Kərpicin möhkəmliyini təmin etmək üçün palçıq tərkibinə xırda doğranmış saman və çinqıl qatılırdı (16, s.44). Bundan sonra hazır palçıq xüsusi qəliblərə doldurularaq kərpic formasına salınırdı. Hazır vəziyyətə getirilmiş kərpic bir neçə gün günəş şüaları altında qurudulduğundan sonra tikinti işləri üçün yaralar hesab edilirdi (13, s.74). Tədqiq olunan dövrde Naxçıvan diyarında inşa edilmiş tikililərin əsas tikinti materialı kimi məhz bu üsulla istehsal edilmiş kərpicdən istifadə edilmişdi.

Tədqiq olunan dövrde Naxçıvan diyarında bishmis kərpicdən tikilən çoxlu sayıda tikililər də rast gəlmək mümkündür. Belə kərpiclər, adətən ciy kərpiclərin iri həcmli sobalarda bir neçə gün fasıləsiz bişirilməsi yolu ilə almırı. Bu yolla istehsal edilən kərpic gözəl görkəmə malik olmaqla yanaşı, tikinti üçün daha davamlı hesab edilirdi (5, s.192; 15, s.258).

XVIII-XIX əsrlərdə inşa edilmiş Ordubad hamamı. Ordubad şəhəri, Naxçıvan MR.



259). XVIII əsrin sonlarında inşa edilmiş Naxçıvan xanlarının sarayıının tikintisi zamanı məhz ölçüsü 20x20 olan bışmiş kərpicdən istifadə olunmuşdu (7, s.75-76). Bununla belə, ciy kərpiclə müqayisədə xeyli bəhə başa gələn bışmiş kərpicdən heç də həmisi istifadə etmək mümkün olmurdu. Bu səbəbdən də bəzi hallarda tikilən binaların ancaq fasadı bışmiş kərpiclə hörülürdü.

Naxçıvan diyarında inşaat işlərində tikinti materialı kimi daşdan da istifadə edildi. Əslində bu materialdan daş ehtiyatlarının nisbətən bol olduğu dağılıq və dağtəyə bölgələrdə yaşayış evlərinin, daha çox isə körpülərin tikintisi zamanı istifadə edildi. Diyarın dağılıq ərazilərində qırmızı rəngli daşlardan və qumlu-gillili şistlərdən tikinti materialı kimi istifadə edilməsi haqqında V.Qriqoryev məlumat verir (16, s.44). Daş karxanalarının zəngin olduğu Qazax, Şamaxı, Cəbrayıl qəzalarda və Abşeron yarımadasında daşın ilkin emalı ilə məşğul olan çoxlu sayıda daşçaların fəaliyyət göstərdikləri haldə (22, s.200-201), Naxçıvan diyarında belə sənətkarların adlarına nadir hallarda rast gəlinməsini di-yarda daş ehtiyatlarının qitliği ilə əlaqələndirmək lazımdır.

Naxçıvan diyarında ən məşhur və bəlkə də yegana daş karxanası Naxçıvan şəhərindən Ordubadə gedən yoluñ solunda, Culfa şəhərinin 3 verstliyində Daşkəsan dağında yerləşirdi. Lakin bu karxana-dan çıxarılan daşlardan tikinti işlərində deyil, məzar daşları-nın, dəha çox isə dəyirmən daşlarının istehsal üçün istifadə edildi. Tədqiq olunan dövrə Naxçıvan diyarında külli miqdarda dəyirmənlərin olması da burada dəyirmən daşı istehsalının yüksək səviyyəyə çatması ilə əlaqələndirmək lazımdır. "Naxçıvan sancığının müfəssəl dəftəri" əsasında apardığımız hesablamlara görə, 1727-ci ildə diyarada, təxminən 235 dəyirmən qeydə alınmışdı (6). Dəyirmənlərin sayı Azadçiran (50), Sisyan (48) və Dərələyəz (67) nahiyyələrində dəha çox idi (6, s.107-136, 143-166, 164-207). Həq sübhəsiz ki, Daşkəsan dağında istehsal edilən dəyirmən daşları da yerli təlabatı ödəməklə yanaşı, qonşu vilaytlərə da göndərilirdi.

XIX əsrin sonlarına aid mənbələrdə Daşkəsan dağında dəyirmən daşı istehsalı haqqında xeyli məlumat rast gəlmək mümkündür. Həmin məlumatlardan aydın olur ki, il ərzində comi 3 ay fəaliyyət göstərən 2 karxanada 70-80 nəfər işçi çalışırı. Bu müdət ərzində karxanalarда 120-200 cüt dəyirmən daşı istehsal edilirdi. İstehsal edilən məhsulun həc-tü, növündən asılı olaraq, 15-20 rubldan 30-40 rubla qədər satılırdı (17, s.30; 18, s.572; 22, s.242).

Naxçıvan diyarında tikinti materialı kimi gəcdən də geniş istifadə edildi. Bu məhsula tələbatın olmasının nəticisi idi ki, Naxçıvan qəzasında və Ordubad şəhərində xeyli sayıda işçi onun istehsalı ilə məşğul olurdu. Ordubad şəhərində 1887-1892-ci illərdə 6 nəfər işçinin çalışdığı bir müəssisə, 1898-1899-cu illərdə isə 8-10 nəfər işçinin çalışdığı 2 müəssisə gəc istehsalı ilə məşğul olurdu. Naxçıvan qəzasında fəaliyyət göstərən belə müəssisələrin sayı dəha çox idi. Belə ki, 1887-1892-ci illərdə burada hər birində 7-8 nəfər işçinin çalışığı 5-6 müəssisə fəaliyyət göstərirdi. Bu müəssisələrin illik istehsal gücü ümumilikdə 2500-3500 rubl təşkil edirdi (21; 22, s.205-206).

Digər tikinti materialları ilə müqayisədə Naxçıvan diyarında ağac materialından istifadə olduqca məhdud xarakter daşıyırı. Bunun osas səbəbi di-yaran meşə örtüyünün olduqca yoxsul olması idi. XIX əsrin 30-cu illərində Naxçıvan diyarını tədqiq etmiş V.Qriqoryev yarzırı ki, "Naxçıvan əyalatının meşə örtüyü çox yoxsuldur; az miqdarda olan meşələr əyalətin ancaq şimal-qərbini əhatə edən



XVIII əsrdə inşa edilmiş Cami məscidinin kitabəsi. Naxçıvan şəhəri, Naxçıvan MR.

dağılıq Dərələyəz mahalındadır... Arpaçayın dağlarında qolları boyunca palid meşəsinə rast gelinir. Ən böyük palid və qarağac meşəsi (20 desyatın) Qara-bağ dağları yaxınlığında yerləşir" (16, s.5). Müəllif elə oradaca göstərir ki, buranın meşələrindəki ağac-lar tikinti üçün yarasız olduğundan, evlərin tikintisi zamanı bu materialdan az istifadə olunur. Ağac materialına olan tələbat əksər hallarda əhalinin bu məqsədlə həyatlərində yetişdirdiyi qovaq ağacılar, bəzən isə qonşu Türkiyənin Qars vilayətindən idxlə edilən meşə materialları hesabına ödənilirdi (16, s.5-6).

## Ədəbiyyat:

1. Azərb.MDTA, f.24, siy.1, iş 353
2. Əliyev V. Naxçıvanın qədim qala şəhərləri. Bakı: 2012
3. Qiyasi C. Nizami dövrü memarlığı abidələri. Bakı: 1991
4. Mahmudov Y. Şükürov K. Naxçıvan: tarixi və abidələri. Bakı: 2007
5. Mustafayev C. Xanlıqlar dövründə Azərbaycanda sənətkarlıq. Bakı: 2002
6. Naxçıvan sənağının müfəssal dəftəri. Arasdurma, qeyd və şəhərin müəllifi H.Məmmədov. Bakı: 2001
7. Naxçıvan tarixi. 3 cildə, II c., Naxçıvan: 2014
8. Övliya Çələbi. Səyahətnama/Türk dilindən işləyəni və şəhərinin müəllifi S.Onullahi. Bakı: 1997
9. Səfərli H. Ordubad şəhərinin etnoqrafik abidələri. Bakı: 2001
10. Səfərli H. Culfa bölgəsinin epiqrafik abidələri. Bakı: 2002
11. Səfərli H. Orta asrlərdə Naxçıvanın sosial-iqtisadi hayatında dini mərzkələrin rolü. Bakı: 2003
12. Səfərli H. Adları epiqrafik abidələrdə aşkar edilmiş görkəmli şəxsiyyətlər (Naxçıvan materialları əsasında).// AMEA Naxçıvan Böləməsi. Xəbərlər. İctimai və humanitar Elmlər Seriyası. №2, 2006
13. Bakinskij torgovo-promyshlennijj sbornik s illyustratsijami na 1900 g.Tiflis:1901
14. Biberştejn M.F.Oписаниe провинций, расположенных на левом берегу Каспийского моря, лежащего между реками Терек и Куры. Перевод С.Саламова //Azərbaycan MEA Tİ EA, inv.466
15. Гейдаров М.Х. Города и городское ремесло Азербайджана XIII-XVII вв. Баку: 1982
16. Григорьев В. Н. Статистическое описание Нахичеванской провинции. СПб., 1833
17. Записки КОИРТО, т XVIII, вып. I, Тифлис: 1886
18. МИЭБГКЗК, т.1, Тифлис: 1881
19. Михалко-Маклай Н.Д. Географическое сочинение XIII в. на персидском языке //Ученые записки ИВАН СССР, т. IX, М., 1954
20. Неймат М. Корпус эпиграфических памятников Азербайджана.т. III, Баку: 2001
21. Обзор Эриванской губернии за 1887, 1889, 1891-1900 гг. Эриван: 1888, 1890, 1892-1901
22. Сумбатзаде А.С. Промышленность Азербайджана в XIX в. Баку: 1964
23. Сысоев В.М. Древности Нахичеванской АССР. Отд.оттиск из 4-го выпуска Известий «Азкомстариса». Баку: 1928

Vidadi Muradov

PhD in History, professor

Видади Мурадов

доктор философии по истории, профессор

### *On the history of the development of construction art in Nakhchivan*

### *Из истории развития строительного дела в Нахчыванском крае*

**Keywords:** Nakhchivan, Ordubad, construction, material, brick, alabaster, architect, builders

**Ключевые слова:** Нахчыванский край, Ордубад, строительство, материалы, кирпич, газжа, архитектор, каменщик

### *Summary*

### *Резюме*

The construction art in Nakhchivan is ancient and reached its highest development during the 12<sup>th</sup> and 13<sup>th</sup> centuries. However, the subsequent wars led to the decline of the construction art during the entire 18<sup>th</sup> century and early 19<sup>th</sup> century. The favorable conditions for the development of this art were established only after the Russian invasion. Despite its periodic rise and fall, rich traditions established in the construction art of Nakhchivan district resulted in certain successes in this field.

The names of the many of construction masters operating in 18<sup>th</sup> and early 20<sup>th</sup> centuries - architects, engineers, builders, calligraphers have survived until the present day. These masters created interesting architectural monuments using the materials produced in the district.

Славящееся своей древней историей строительное дело в Нахчыванском крае достигло наивысшей стадии развития в XII – начале XIII веков. Однако войны, происходившие в последующие периоды, привели к тому, что уже в XVIII и начале XIX веков строительное дело здесь пришло в упадок. Только после российской оккупации возникли благоприятные условия для развития этого вида деятельности. Несмотря на чередование периодов спадов и подъемов, многовековые традиции в строительном ремесле в Нахчыванском крае позволили добиться определенных успехов в этой сфере. Имена многих мастеров – архитекторов, инженеров, каменщиков, резчиков, работавших в XVIII – начале XX вв., дошли до наших дней. Они на основе местных материалов создали в крае интересные памятники архитектуры.